



Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Tibb Universiteti
İctimai səhiyyə fakültəsi

Epidemiologiya kafedrasının

2018/2019-cu tədris ili üçün

H E S A B A T I

**Məruzəçi: kaf. müdiri ə.e.x., t.ü. e.d.,
prof.İ.Ə.Ağayev**

- ▶ Kafedra Azərbaycan Tibb Universitetinin 5 sayli korpusunun 6-ci mərtəbəsində yerləşmiş və 420 kv.m sahəni tutur.
- ▶ Kafedranın 6 dərslər otağı və 55 yerlik 2 mühazirə zalı vardır.
- ▶ Kafedranın nəzdində tədris- təcrübə ixtisaslaşdırılmış klinik-epidemioloji laboratoriya fəaliyyət göstərir.

Kafedranın akademik işçiləri aşağıdakı ştatları tutur:

- ▶ Kafedra müdiri, ə.e.x., professor - 1
- ▶ Professor - 2
- ▶ Dosent - 6
- ▶ Assistent - 2
- ▶ Onlardan 3-nün tibb elmləri doktoru, 6-nın isə tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. 2 baş laborant və 4 nəfər köməkçi heyət fəaliyyət göstərmişdir Müəllimlərin yaş həddi 39 - 76- dir.

Kafedra əməkdaşlarının vəzifə ştatları

Nö	Vəzifə	Ştat vahidi	Elmi dərəcə
1	Kafedra müdiri, professor	1,5	t.ü.e.d.
2	Professor	2,0	t.ü.e.d.
3	Dosent	5,0	t.ü.f.d.
4	Assistent	1,0	-
5	Baş laborant	1,5	-
6	Laborant	2,0	-
7	Preparator	2,0	-
			-
CƏMI:		15,0	

Hesabat ilində kafedra əməkdaşlarının vəzifə ştatı

No	S.A.A.	Vəzifəsi	Elmi adı, dərəcəsi
1.	Ağayev İbadulla Əliağa oğlu	kafedra müdiri, 1,5 şt	t.ü.e.d., professor
2.	Niftullayev Məhərrəm Zülfüqar	professor, 1şt	t.ü.e.d., professor
3.	Vəkilov Vaqif Nazim oğlu	professor ,1şt	t.ü.e.d., professor
4.	Quliyeva Esmeralda Musa qızı	dosent , 1şt	t.ü.f.d., dosent
5.	Vahabov Elman Fərman oğlu	dosent , 1şt	t.ü.f.d., dosent
6.	Cəfərova Xatirə Həşim qızı	dosent , 1şt	t.ü.f.d., dosent
7.	Xanbutayeva Svetlana Nəsirovna	dosent , 0,5 şt	t.ü.f.d., dosent
8.	Xələfli Xatirə Novruz qızı	dosent , 1şt	t.ü.f.d., dosent
9.	Tağıyeva Flora Şura qızı	dosent , 1şt	t.ü.f.d., dosent
10.	Zeynalova Nərgiz Mehman qızı	ass, 0,5 şt	
11.	Cəlilov Vaqif Çinqiz oğlu	ass, 0,5 şt	
	Məmmədova Nigar Əlisahib qızı	baş laborant, 0,5 şt	04.07.2019-cu ildən işdən çıxıb
12	Şıxəliyeva Əzimə Vəli qızı	baş laborant, 1,0 şt	
13	Hüseynova Zəminə Nazim qızı	baş laborant, 0,5 şt	Analıq məzuniyyəti
	Abdurəhimova Bahar Aydın qızı	laborant , 1 şt	
14	Tahirova Pərvin Ramiz qızı	laborant , 1 şt	analıq məzuniyyəti
15	Dostəliyeva Fəridə Azay qızı	preparator , 1 şt	
16	Cəfərova Nigar Bəvraməli qızı	preparator. 1 st	

Kafedranın  m kdařları



2018/19-cu tədris ilində dərslər saatlarının bölünməsi

	Payız (18/19)	Yaz (18/19)	Cəmi (18/19)
Mühazirələr	66 (66 -72%)	128 (128 - ..)	194 (194 ...)
Laborator və seminar məşğələlər	1305 (1281)	2404 (2376)	3703 (3567)
Auditor saatlar	1371 (30%) (1347 – 39,1%)	2532 (56%) (2632 – 56,1%)	3897 (84%) (4251 -95,1%)
Auditoriyadankənar saatlar	1859(12%) (232)	550 (18%) (390)	735 (16%) (622)
Cəmi	1556 (33%) (1585 -35,5%)	3082 (66,5%) (2894 – 64, 8%)	4638 (4479)

Müxtəlif fakültələrdə ayrı-ayrı fənnlər üzrə saatların bölünməsi

Fakultə	Fənnlər	Semestr üzrə saatlar			Kredit	Qiym.
		Cəmi	Mühazirə	Təcrübə		
İctimai Səhiyyə fakültəsi	Epidemiologiya -1 (Ümumi epidemiologiya)	60	10	50	4	İmtahan
	Epidemiologiya -2 (Xüsusu epidemiologiya)	60	8	52	4	İmtahan
	Tibbi parazitologiya	45	10	35	3	İmtahan
	Seçmə fənn Dezinfektologiya	30	8	22	2	İmtahan
	İmmunprofilaktika	45	8	37	3	İmtahan
	Cəmi	75	16	59	5	
	Dövlət epidemioji nəzarəti	75	10	65	5	Kurs və D/A İmtahan
Cəmi	270	54	261	21		
MPF	Epidemiologiya	30	6	24	2	İmtahan
Stomatologiya fak	Epidemiologiya	30	5	25	2	İmtahan

2018/2019-cu dərslər ilində kafedrada tədris yükünün professor- müəllim heyəti tərəfindən ödənilməsi:

No	S.A.A.	Vəzifəsi	Elmi adı, dərəcəsi	Cəmi ödənilmişdir (saat)
1.	Ağayev İbadulla Əliağa oğlu	kafedra müdiri professor	t.ü.e.d., professor	260
2.	Niftullayev Məhərrəm Zülfüqar	professor	t.ü.e.d., professor	520
3.	Vəkilov Vaqif Nazim oğlu	professor	t.ü.e.d., professor	598
4.	Quliyeva Esmeralda Musa qızı	Dosent, 0,5 şt	t.ü.f.d., dosent	260
5.	Vahabov Elman Fərman oğlu	dosent	t.ü.f.d., dosent	520
6.	Cəfərova Xatirə Həşim qızı	dosent	t.ü.f.d., dosent	565
7.	Xanbutayeva Svetlana Nəsir	dosent, 0,5 şt	t.ü.f.d., dosent	260
8.	Xələfli Xatirə Novruz qızı	dosent	t.ü.f.d., dosent	520
9.	Tağıyeva Flora Şura qızı	dosent	t.ü.f.d. dosent	595
10	Zeynalova Nərgiz Mehman qızı	assistent, 0,5 şt.	-	270
11	Cəlilov Vaqif Çingiz oğlu	assistent, 0,5 şt	-	270
Cəmi				4 638

İMTAHANLAR

Hesabat ilində İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə IV və V kursunda - kurs imtahanları, VI kursunda - kurs və Dövlət imtahanları, Stomatologiya fakültəsinin III kursunda, I və II müalicə profilaktika fakültəsinin V kurslarında isə kurs imtahanları keçirilmişdir

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxıl-mayıb gəl	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümu mi məni mə %-lə
		A	B	C	D	E				
az	72	64	6	2	-	-	1/-	4,9	100,0	100,0
rus	3	3	-	-	-	--	-	5	100,0	100,0
Cəmi	75	67	6	2	-	-	1/-	4,9	100	100,0

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə IV kursunda (6 illik təhsil üzrə) yaz imtahan sessiyasında “Epidemiologiya-1 (Ümumi epidemiologiya)” fənnindən imtahanların nəticələri haqqında hesabat

Alınan nəticələrdə keçən illə müqayisədə xeyli dəyişikliklər vardır. Belə ki, keçən illə müqayisədə «qeyri-kafi» qiymət alan olmayıb. Orta qiymət eyni səviyyədə qalmış -4,9, keyfiyyət göstəricisi və ümumi mənimsəmə göstəricisi isə artmış və müvafiq olaraq - 100,0 %-ə bərabər olmuşdur.

*İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə
V kursunda yaz imtahan sessiyasında “Tibbi parazitologiya”
fənnindən imtahanların nəticələri haqqında hesabat*

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxıl- mayib/gəl	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	59	53	3	3	-	-	1/1	4,9	100,0	100,0
rus	6	4	-	-	2	-	1/-	4,3	100,0	100,0
Cəmi	65	57	3	3	2	-	2/1	4,8	100,0	100,0

İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə V kursunda yaz imtahan sessiyasında

«Seçim» fənnindən imtahanların nəticələri haqqında hesabat

İSF V kurs tələbələri “Seçim” fənn üzrə də verdikləri imtahanda 2 fənn üzrə: “Dezinfektologiya”, “İmmunprofilaktika” kursu üzrə suallar daxil edilmişdir.

Alınan nəticələr göstərir ki, keçən ildə olduğu kimi, tələbələr yüksək bilik nümayiş etdirmişlər. Belə ki, orta qiymət 4,9 olmuş, keyfiyyət göstəricisi azalaraq 96,1% təşkil etmiş, ümumi mənimsəmə göstəricisi isə eyni səviyyədə qalmışdır - 100,0%.

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	70	65	4	1	-	-	/-	4,9	100,0	100,0
rus	6	4	-	2	-	-	1/-	4,3	66,7	100,0
Cəmi	76	69	4	1	3	-	1/-	4,9	96,1	100,0

*İctimai Səhiyyə fakültəsinin tibbi profilaktika ixtisası üzrə
V kursunda” payız imtahan sessiyasında*

“Epidemiologiya-2 (Xüsusi epidemiologiya) fənnindən imtahanların nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxıl- mayıb/gəlm -b	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	70	65	3	2	-	-	1/-	4,9	100,0	100,0
rus	6	4	-	1	1	-	-	4,0	83,3	100,0
Cəmi	76	69	3	3	1	-	1/-	4,9	98,7	100,0

Alınan nəticələr göstərir ki, keçən illə müqayisədə tələbələr yüksək bilik səviyyəsi nümayiş etdirmişlər. Belə ki, orta qiymət artaraq **4,9** olmuş, keyfiyyət göstəricisi azalaraq **98,7%**, ümumi mənimsəmə göstəricisi 100,0%-ə bərabər olmuşdur. Yalnız **rus bölməsində** keyfiyyət göstəricisi azalaraq **83,3%-ə** bərabər olmuşdur.

I müalicə-profilaktika fakültəsinin V kursu üzrə “Epidemiologiya” fənnindən imtahanın nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəlmə	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	282	191	57	31	3	-	7/5	4,7	98,9	100,0
ing	4	2	2	-	-	-	3/-	4,5	100,0	100,0
Cəmi	286	193	59	31	3	-	10/5	4,7	98,9	100,0

II müalicə-profilaktika fakültəsinin V kursu üzrə “Epidemiologiya” fənnindən imtahanın nəticələri haqqında hesabat

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəlmə	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	*									
rus	*									
Cəmi	317	224	57	29	5	2	1/4	4,7	97,8	100,0

I və II müalicə-profilaktika fakültələrində keçirilən imtahanların nəticələrinin təhlili keçən illə müqayisədə bütün parametrlər üzrə göstəricilərin bir qədər artmasını göstərmişdir. Belə ki, II müalicə-profilaktika fakültəsində orta qiymət bir qədər artmışdır- 4,7 olmuşdur. Ümumi mənimsəmə göstəricisi 100,0%, keyfiyyət göstəricisi isə 97,8% olmuşdur.

I müalicə-profilaktika fakültəsində də keçən ilin göstəricilərində müəyyən fərqlər aşkar edilmişdir. Belə ki, orta qiymət Azərbaycan bölməsində bir qədər artmış - 4,7, ingilis bölməsində də cüzi azalmışdır - müvafiq olaraq 4,8-a qarşı 4,5 olmuşdur. Ümumilikdə orta qiymət - 4,7 olmuş, keyfiyyət göstərici bir qədər artmış (90,9%-ə qarşı 98,9% olmuşdur), ümumi mənimsəmə göstəricisi isə 100,0% olmuşdur. .

*Stomatologiya fakultəsi III kurs üzrə “Epidemiologiya” fənnindən
imtahanların nəticələri haqqında hesabat*

Keçən illə müqayisədə stomatologiya fakültəsində orta qiymət artmış və **4,8 olmuşdur**. Keyfiyyət göstəricisi isə bir qədər **azalmış** və ümumilikdə **90,3 %** olmuşdur. Bu, həm az bölməsində, həm ingilis bölməsinin hesabına baş vermiş və müvafiq olaraq **87,2% və 96,1%** olmuşdur. **Ümumi mənimsəmə** göstəricisi isə eyni səviyyədə qalmışdır- **100,0%**.

Bölmə	Tələbələrin sayı	Qiymət						Buraxıl- mayib/gəlm-b	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E	F				
az	125	70	12	27	9	7	-	2/-	4,2	87,2	100,0
rus	10	8	2	-	-	-	-		4,8	100,0	100,0
ing	51	26	13	10	2	-	-		4,5	96,1	100,0
Cəmi	186	104	27	37	11	7	-	2/-	4,8	90,3	100,0

İctimai Səhiyyə fakultəsinin tibbi profilaktika ixtisası üzrə VI kurs tələbələrini DSENT nəticələri haqqında hesabat

DSENT üzrə imtahan 20.05.2019-cu il tarixdə keçirilmişdir. İmtahanlarda 69 nəfər iştirak etmişdir. Onlardan 29 nəfər (42%) “A”, 39 nəfər (56,5%) “B-C” qiymət almışdır. İmtahanların nəticələri göstərir ki, keçən ilin göstəriciləri ilə müqayisədə orta qiymət artmışdır (**4,2 müqabilində 4,4 olmuşdur**), keyfiyyət və mənimsəmə göstəricisi isə də azalmış və müvafiq olaraq **98,0% və 99,0%** olmuşdur.

Bölmə	Tələbələrin sayı	Qiymət					Buraxılmayıb/gəlmə	Orta qiymət	Keyfiyyət göstəricisi %-lə	Ümumi mənimsəmə %-lə
		A	B	C	D	E				
az	65	26	28	10	1		4/-	4,3	98,0	99,0
rus	4	3	1				-	4,75	100,0	100,0
Cəmi	69	29	29	10	1		4/-	4,4	98,0	99,0

İstehsalat təcrübəsi

İstehsalat təcrübəsi üzrə 2018/2019-cu tədris ili üçün yekun nəticələr:

Qrup	Tələbələrin sayı	Qiymət					Buraxılmayı b	Orta qiymət
		A	B	C	D	E		
616 a	13	11	-	2	-	-	-	4,8
616 b	12	10	-	1	1	-	-	4,8
Cəmi	25	21	-	3	1	-	-	4,8

Onu da qeyd edək ki, kafedra üzrə istehsalat təcrübəsinə cəmi **24 saat** ayrılmışdır ki, bu da çox azdır. Belə ki, kafedranın müəllimlərinin müntəzəm şəkildə tələbələrlə işləməsi üçün çətinlik yaradır. Bu il istehsalat təcrübəsinə ümumi rəhbər dos. F.Ş. Tağıyeva təyin edilmişdir. İstehsalat təcrübəsi üzrə yekun nəticələr aşağıda göstərilmişdir:

Az. Qida Təhlükəsizliyi İnstitutu



AQTI



Tədris bazaları

Əvvəlki illərdən fərqli olaraq, tələbələrin bilik və bacarıqlarının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni tədris ilində dərslər bilavasitə **Universitetin baza xəstəxanalarında, o cümlədən Təris-Cərrahiyyə, Tədris-Terapevtik klinikasında, Respublika Taunəleyhinə Stansiyasında, 1 saylı Tibbi-Klinik Mərkəzdə, Respublika GEM-də** keçirilmişdir. Tələbələr proqrama və cədvələ uyğun olaraq həmin bazalarda kürator müəllimlərin rəhbərliyi altında özləri bilavasitə həmin müəssisələrdə əksepidemik rejimin qiymətləndirilməsini aparmış, ölkə ərazisində xəstəliklərin qarşısının alınması üzrə tədbirlər planının həyata keçirilməsində iştirak etmişlər.



İlkin ixtisaslaşma

İlkin ixtisaslaşma üzrə məşğələlər «070103 - Tibbi-profilaktika işi» ixtisası üzrə məzun həkimin ixtisas xarakteristikası nəzərə alınmaqla tərtib edilmiş proqram əsasında mühazirə, seminar və təcrübə məşğələləri şəklində aparılır. Belə ki, XII semestrədə tələbələrle “**Dövlət epidemioloji nəzarəti**” fənni (Şifr - B38) üzrə epidemioloji diaqnostika, retrospektiv və operativ epidemioloji təhlil, eləcə də əksepidemik işin planlaşdırılması və epidemioloji vəziyyətin qiymətləndirilməsi həyata keçirilir.

Belə ki, GEM-lərin və bazaların epidemioloji şöbələri üzrə bölünmüş tələbələr İxtisaslaşma üzrə həkim-epidemioloq işinə yiyələnir və kafedra müəllimlərinin, həkim-epidemioloqların rəhbərliyi ilə hazırkı proqramda nəzərdə tutulan mövzular üzrə kafedranın tapşırığını yerinə yetirirlər.

REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ TƏHSİL

Kafedrada rezidentura təhsili üzrə bu il 1 tələbə (Xanəlibəyli Müslüm) təhsil almışdır. O, 1-ci kursun tədris planına uyğun olaraq, kafedrada rotasiya keçmişdir. Semestr ərzində “Epidemiologiya -1”, “Dezinfeksiya işi”, “İmmunprofiaktika” fənləri üzrə təcrübə və mühazirədə iştirak etmişdir. Bu il rezidenturaya kafedra üzrə **cəmi 82 saat** ayrılmışdır.

• Maddi-texniki baza

- ▶ Epidemiologiya kafedrasında təhsil proqramına müvafiq tərtib edilmiş tədris planında nəzərdə tutulan həkim-epidemioloqun hazırlanması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün şəraitin yaradılması təmin edə biləcək **maddi-texniki baza** mövcuddur.
- ▶ Buraya tədrisin **texniki avadanlıqları, cədvəllər, prezentasiyalar, kompyuter**, ocağın epidemioloji müayinə kartları, yoluxucu xəstəliklərin qeydiyyat və hesabat formaları, əsas qanunvericilik, təlimati-normativ və hüquqi sənədləri daxildir.

Kafedranın həyatından fraqmentlər



Kafedranın tədris-metodik işi


- ▶ **Kafedranın tədris-metodik işi** aşağıdakı əsaslar üzrə aparılır:
- ▶ Epidemiologiyadan **işçi proqramlar** İctimai Səhiyyə fakultəsi tələbələri üçün «**Tibbi-profilaktika işi**» (070 103), müalicə-profilaktika fakultəsi tələbələri üçün «**Müalicə işi**» (070 101), stomatologiya fakultəsi tələbələri üçün «**Stomatologiya**» (070 104) ixtisasları üzrə proqramlar. Bu proqramlar universitet MMK-da təsdiq edilmiş və qrif almaq üçün Səhiyyə və Təhsil Nazirliyinə təqdim edilmişdir.
- ▶ Bununla yanaşı, Тящил програмына уйьун олараг бцтцн факцтяляр цзря тядрис програмлары йениляшдирилир, мцасир вя йени актуал мювзулар салыныр, щямчинин дцнйа сящийийясиндя баш верян йениликляр ялавя олунур.
- ▶ **2. Planlaşdırılan sənədlər:**
- ▶ - bütün fakultələr üzrə tədris proqramları;
- ▶ - müəhazirə və təcrübə dərslərinin təqvim-mövzu planları;
- ▶ - bütün fakultələr üzrə sillabuslar;
- ▶ - müalicə-profilaktika, İctimai Səhiyyə, stomatologiya fakultələrinin tələbələri üçün sərbəst işlərin siyahısı;
- ▶ - açıq dərslərin cədvəli və s.

Tədis- metodik iş

Fakültələr	Mühazirə		Təcrübə		Dərslük	Dərs vəsaiti	Tədris metodik vəsait	Situasiya məsələləri	Təqvim mövzu planı	Sillabuslar (fənn üzrə)	Cari test sualları	İmtahan test sualları	Rezidentura proqramı	Rezidentura testləri
	yazılı	elektron	yazılı	elektron										
İctimai Səhiyyə	27	27	40	31	1	2	3	62	55	6	3200	360	1	300
Müalicə - profilaktika	3	3	12	8	-	2	-	14	12	1	450	430+ 100	-	-
Stomatologiya	3	3	13	8	-	2		6	12	1	300+ 120	300+ 120	-	-

Dərslilər


Kafedrada kifayət qədər dərş vəsaiti vardır



Dərs vəsaitləri və metodik göstərişlər



Tədris prosesində tibb elmi və səhiyyə sahəsində, xüsusilə də epidemiologiyaya dair yenilikləri əks etdirən vətən və xarici (rus və ingilis) ədəbiyyatlardan geniş istifadə edilir. Bunlara ÜST-ün dərc etdirdiyi bülletenlər və təlimat xarakterli vəsaitlər də aiddir.



İ.Ə.AĞAYEV, E.F.VAHABOV,
X.N.XƏLƏFLİ, F.Ş.TAĞIYEVA

İMMUNPROFİLAKTİKA

(dərs vəsaiti)



Bakı – 2016



DEZİNFEKSIYA İŞİ




BAKİ - 2008

Tədis-metodik işləmələr



2018/19-cu d rs ilində S hiyy  Nazirliyinin g st riŐi il  kafedranın  m kdaŐları t r fild n hazırlanan «**MİLLİ EPİDEMİOLOGİYA**» adlı r hb rlik hazırlanmıŐ v  S hiyy  Nazirliyin  qrif almaq v   ap olunmaq   n t qdim edilmiŐdir.


Hazırda “Epidemioloji n zar t v   ksepidemik iŐin t Őkili” d rs v saiti  z rində iŐ gedir.



İKT vasitələri ilə təchizat səviyyəsi

- ▶ Kafedrada İKT vasitələrindən geniş istifadə edilir. Demək olar ki, bütün dərslər otaqlarında həm stasionar kompüterlərdən, həm də Nootbukdan, o cümlədən portativ proyektordan istifadə olunur. Mühazirə otaqları internet şəbəkəsi ilə əhatə edilmişdir.
- ▶ Prezentasiya və sərbəst işlər tələbələr tərəfindən məruzə olunur və müəllimlər tərəfindən qiymətləndirilir. Bundan başqa, yeni dərslərdə bütün auditoriyalarda stasionar tipli kompüterlər quraşdırılmışdır. Müəllimlərin birbaşa internet şəbəkəsinə qoşulması üçün Wi-fi cihazı quraşdırılmışdır.

DƏRS Otaqları



Mühazirə zalı



TƏCRÜBİ bacarıqlar üçün avadanlıq



Obyektiv Strukturlaşdırılmış Praktiki İmtahan - “OSPI”

- ▶ Artıq 2 ildir ki, Dövlət Attestasiya imtahanları yeni formada - OSPI üzrə həyata keçirilir. Epidemiologiya fənnindən dövlət imtahanı bu il də **2 mərhələdə** keçirilmişdir. Belə ki, tələbələr **iyunun 13-14-də təcrübi** vərdişlərdən, **iyunun 19-də** isə nəzəri hissədən imtahan vermişlər.
- ▶ Məzunların təcrübi bacarıqlarının qiymətləndirilməsi üzrə Obyektiv Strukturlaşdırılmış Praktiki İmtahan - “**OSPI**” epidemiologiya üzrə **kafedranın bazasında** təşkil olunmuşdur.
- ▶ Təcrübi vərdiş və bacarıqlarını nümayiş etdirmək üçün tələbələrə kafedrada mövcud olan imkanlar daxilində şərait yaradılmışdır. İmtahanın gedişində **DİK-nin üzvləri** iştirak etmişlər.
- ▶

OSPİ

- ▶ OSPİ üzrə tələbələrin bacarıqları **maksimum 50 bal** həddində qiymətləndirilmişdir. Bu zaman hər tələbə **5 təcrübi bacarıq** yerinə yetirmiş və **bacarığın hər biri maksimum 10 bal ilə** qiymətləndirilmişdir.
- ▶ Müvəffəq qiymət alan tələbələr nəzəri (test) imtahanına biraxılmışdır. İmtahanda 73 tələbə iştirak etmişdir. 4 nəfər buraxılmamışdır. 38 nəfər **(52,1%) “A”**, 32 nəfər **“B-C”** qiymətlər (43,8%) almışlar. Orta qiymət bir qədər azalmış - 4,7-dən 4,5-ə qədər, keyfiyyət göstəricisi 96,7%, ümumi mənimsəmə göstəricisi 100,0% olmuşdur.

Tələbələrin OSPİ təcrübi bacarıq imtahanının qəbulu zamanı



OSPİ



Tələbələrin OSPİ təcrübi bacarıq imtahanının qəbulu zamanı



TƏCRÜBƏ MÜBADİLƏSİ

ATU-da ictimai səhiyyə fakültəsində yaradılan şəraitə, 59% 10:07

tədris proqramı ilə tanış olub. Azərbaycanda ictimai səhiyyənin vəziyyəti, bu sahənin tədrisi, Azərbaycan və ABŞ-da ictimai səhiyyənin tədris sistemləri arasında fərq və s. mövzularda araşdırma aparıb. Nəticədə, Azərbaycanda ictimai səhiyyənin tədrisinin yaxşılaşdırılması ilə bağlı rəy hazırlayıb. Professor R.Jecklin bu araşdırmanın ATU rəhbərliyinə kömək olacağına ümid etdiyini deyib.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov və ATU-nun ictimai səhiyyə fakültəsinin dekanı, dosent Anar Ağayev iştirak edirdilər.

Qeyd edək ki, professor R.Jecklin bir ay ərzində ATU-nun qonağı olub. O, İctimai səhiyyə fakültəsinin VI kurs tələbələri və fakültənin kafedralarının professor-müəllim heyəti qarşısında "ABŞ-da uşaq və yeniyetmələrin sağlamlığının qorunması sahəsində ictimai səhiyyənin praktikasi" mövzusunda çıxış edib. Bundan əlavə, fakültə dekanı, dosent Anar Ağayevin iştirakı ilə bir sıra görüşlərdə iştirak edib.



TƏCRÜBƏ MÜBADİLƏSİ



Metodik fəaliyyət

- ▶ Kafedrada metodik komissiya fəaliyyət göstərir ki, onun fəaliyyəti prosesində tədris ilində kafedrada təhsil standartlarına uyğun olaraq **fənn proqramlarında dəyişikliklər aparılmış, saatlar dəqiqləşdirilmiş, təcrübə vərdislərin siyahısı** hazırlanmış və onların aparılmasına dair metodik göstərişlər tərtib edilmişdir.
- ▶ Proqramlar təhsil proqramına uyğun olaraq hər 3 dildə tərtib edilmiş, yeniləşdirilmiş və qrif almaq üçün müvafiq instansiyalara müraciət olunmuşdur.
- ▶ Rezidenturaya qəbul imtahanları üçün epidemiologiya fənninə dair ekspertlər tərəfindən (Dövlət İmtahan Mərkəzi üçün) nümunə testlərinin ekspertizası da həyata keçirilmişdir.

Kafedra iclasları

- ▶ Kafedrada hesabat və qeydiyyat sənədləri vardır və onlar vaxtında doldurulur. Belə ki, kafedrada iclaslar müntəzəm keçirilir, müzakirələr aparılır və onların protokolları tərtib edilir.

▶ AÇIQ MÜHAZİRƏLƏR

- ▶ Hesabat ilində **7 açıq müəazirə və 3 açıq təcrübə dərsi** aparılmışdır, onların protokolları vaxtında müzakirə və tərtib edilir.



TEC-nin fəaliyyəti

Tələbə elmi cəmiyyəti xətti ilə 8 elmi iş planlaşdırılmış və yerinə yetirilmişdir:

▶ **1.Viruslu hepatit C və onun epidemiologiyası**

- ▶ İcraçılar: Səidə Əliyeva, Mələk Səlimli
- ▶ İctimai səhiyyə fakültəsi, V kurs, Qr. 617b
- ▶ Elmi rəhbər: dos.X.N.Xələfli
- ▶ Epidemiologiya kafedrası - **Sertifikat**

▶ **2.Botulizm- qida ilə keçən infeksiya kimi**

- ▶ İcraçılar: Həcər Məmmədova, Cahan Hacızadə
- ▶ İctimai səhiyyə fakültəsi, IV kurs, Qr. 627A
- ▶ Elmi rəhbər: dos.X.N.Xələfli
- ▶ Epidemiologiya kafedrası - **Sertifikat**

▶ **3.Müasir dövrdə Qara yaranın epidemioloji xüsusiyyətləri**

- ▶ İcraçı: Abasova Sevinc
- ▶ İctimai Səhiyyə fakültəsi, IV kurs, Qr. 625A
- ▶ Elmi rəhbər: Prof. M.Z.Niftullayev
- ▶ Epidemiologiya kafedrası - **2 yer Diplom**

▶ **4.Azərbaycanda dəri leşmaniozuna görə müasir epidemioloji vəziyyət**

- ▶ İcraçı: Nuranə Abdullayeva
- ▶ İctimai səhiyyə fakültəsi, V kurs, Qr.618 A
- ▶ Elmi rəhbər: dos. E.F.Vahabov
- ▶ Epidemiologiya kafedrası **1 yer Diplom**

TEC-də yerinə yetirilən işlər

▶ 5. Müasir dövrdə salmonelyozların epidemioloji xüsusiyyətləri

- ▶ İcraçı: Həmidova Ülviyyə
- ▶ İctimai Səhiyyə fakültəsi, V kurs, Qrup 618B
- ▶ Elmi rəhbər: dos. F.Ş. Tağıyeva
- ▶ Epidemiologiya kafedrası **1 yer Diplom**

▶ 6. Müasir dövrdə Azərbaycanda tetanusun yayılması

- ▶ İcraçılar: Ağazadə L. R., Qasımov T. V.
- ▶ İctimai səhiyyə fakültəsi, IV kurs, Qr. 627b
- ▶ Elmi rəhbər: prof. V. N. Vəkilov
- ▶ Epidemiologiya kafedrası - **2 yer Diplom**


▶ 7. Ebola qızdırması dünyaya böyük təhlükədir

- ▶ İcraçılar: Pənahova Arzu, Süleymanova Gülnarə
- ▶ İctimai səhiyyə fakültəsi, V kurs, qr.616b
- ▶ Elmi rəhbərlər: dos. F.Ş. Tağıyeva, dos. X.H. Cəfərova
- ▶ Epidemiologiya kafedrası Sertifikat

▶ 8. Распространение кори в современных условиях

- ▶ Студенты: Юсимова Гюнель, Давудова Севда
- ▶ Факультет: Общественное здравоохранение, V курс, Гр.620
- ▶ Руководитель: С.Н. Ханбутаева
- ▶ Кафедра эпидемиология - Sertifikat

**İctimai Səhiyyə fakültəsinin Tibbi-profilaktika ixtisası üzrə
XL III Tələbə-elmi konfransında
Mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və
Ftiziatriya bölməsi
üzrə (1-2.05.19-cu il)**





Kafedrada yerinə yetirilən TEİ- nin mükafatlandırılması

**İctimai Səhiyyə fakültəsinin Tibbi-profilaktika ixtisası üzrə
XL III Tələbə-elmi konfransında Mikrobiologiya və İmmunologiya,
Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsi
(1-2.05.19-cu il) üzrə**

kafedra əməkdaşlarının rəhbərliyi altında TEİ ilə iştirak edib. Onlardan

1-ci yer - 2 iş; *diplom* ilə təltif olunublar:
2 yer Diplom - 2 iş

- ▶ **Müasir dövrdə salmonelyozların epidemioloji xüsusiyyətləri**
- ▶ İcraçı: Həmidova Ülviyyə
- ▶ İctimai Səhiyyə fakültəsi, V kurs İSF Qrup 618B, 5 kurs
- ▶ Elmi rəhbər: dos. F.Ş.Tağıyeva
- ▶ Epidemiologiya kafedrası **1 yer Diplom**

- ▶ **2. Azərbaycanca dəri leşmaniozuna görə müasir epidemioloji vəziyyət**
- ▶ İcraçı: Nuranə Abdullayeva
- ▶ İctimai səhiyyə fakültəsi, V kurs, Qr.618 A
- ▶ Elmi rəhbər: dos. E.F.Vahabov
- ▶ Epidemiologiya kafedrası **1 yer Diplom**





II -ci yer

- ▶ **1. Müasir dövrdə Azərbaycanca tetanusun yayılması**
- ▶ İcraçılar: Ağzadə L. R., Qasımov T. V.
- ▶ İctimai səhiyyə fakültəsi, IV kurs, Qr. 627b
- ▶ Elmi rəhbər: prof. V. N. Vəkilov
- ▶ Epidemiologiya kafedrası - **2 yer Diplom**

- ▶ **Müasir dövrdə Qara yaranın epidemioloji xüsusiyyətləri**
- ▶ İcraçı: Abasova Sevinc
- ▶ İctimai Səhiyyə fakültəsi, IV kurs, Qr. 625A
- ▶ Elmi rəhbər: Prof. M.Z.Niftullayev
- ▶ Epidemiologiya kafedrası - **2 yer Diplom**

TEC-nin XL III Tələbə-elmi konfransında

Kafedranın dosenti F.Ş.Tağiyeva Fakültə TEC-nin
rəhbəri



Elmi- tədqiqat işi

- ▶ 2018/2019-cı tədris ilində kafedranın 5 illik planında təsdiq edilən “Azərbaycanda parazitər xəstəliklərin epidemiologiyası və monitorinqi” mövzusunda elmi - tədqiqat işi yerinə yetirilir. Mövzu çərçivəsində 2 elmi-tədqiqat işi üzərində əməkdaşlar fəaliyyət göstərirlər.
- ▶ 1-ci iş. “Azərbaycanda helmintozların epidemiologiyası və profilaktikası”.
- ▶ I mərhələ: “Lənkəran şəhərində geohelmintozların epidemiologiyası və profilaktikası”
- ▶ II mərhələ: “Lənkəran şəhərində geohelmintozların epidemiologiyası və profilaktikası”
- ▶
- ▶ 2-ci iş. Azərbaycanca protozozların epidemiologiyası və profilaktikası
- ▶ I mərhələ: Lənkəran şəhərində protozozların epidemiologiyası və profilaktikası.
- ▶ II mərhələ: Masallı rayonunda protozozların epidemiologiyası və profilaktikası.
- ▶



Nəşrlər

Vəsaitlər	Çap olunub	Çapa göndərilib
Dərslik	-	1
Metodik tövsiyələr	-	2
Tədris proqramı	-	2
Məqalə və tezislər	30	7
Cəmi	30	12

Kafedra əməkdaşları tərəfindən çap etdirilən elmi-tədqiqat işləri

- ▶ Hesabat ilində kafedranın əməkdaşları tərəfindən ümumilikdə **30 məqalə və tezislər** dərc etdirilmişdir ki, onlardan **25 vətən, 5 xarici ölkələrdə** nəşr etdirilib. Onlar aşağıda göstərilib:
- ▶ Ağayev İ.Ə., Cəfərova X.H., Vahabov E.F., Tağıyeva F.Ş. Unudulmuş infeksiyaların qayıtma təhlükəsi // "Sağlamlıq" jurnalı, 2018, №5, s.194-199.
- ▶ Ağayev İ.Ə., Cəfərova X.H., Vahabov E.F., Tağıyeva F.Ş. Tropik xəstəliklər problemi və onlarla mübarizə tədbirləri / "Təbabətin aktual problemləri" Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materialları, Bakı, 2019, s.198-199.
- ▶ Ağayev İ.Ə., Cəfərova X.H., Vahabov E.F., Tağıyeva F.Ş. Ebola qızdırması dünyaya böyük təhlükədir / Ə.e.x., prof. T.Ə.Tağızadənin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 2018, s.100-104.
- ▶ Агаев И. А., Кулиева Э. М., Шихалиева А. Н. Экологические детерминанты геогельминтозов // Журнал «Sağlamlıq» №1, Баку, 2019 s.210-213.
- ▶ Агаев И. А., Кулиева Э. М., Агаева А. И. Обсемененность возбудителями кишечных инфекций пищевых продуктов и вопросы их безопасности / Тəbabətin aktual problemləri. Beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2019 s.310.
- ▶ Xələfli X.N., Məmmədova N.Ə. Dehəlmintizasiyanın effektivliyinin meyarı kimi iltihabəleyhinə sitokinlərin səviyyəsi // «Azərbaycan təbabətinin müasir nailiyyətləri», Elmi-praktik jurnal, Bakı, 2018, №4, s.-78-82.
- ▶ Xələfli X.N. Роль почвы в распространении геогельминтозов в Азербайджане // Журнал «Биомедицина», Баку, 2018, №2, с.17-20.
- ▶ Xələfli X.N. Ekoloji-parazitoloji monitoring sisteminin təkmilləşdirilməsi / Əməkdar elm xadimi, tibb elmləri doktoru, prof. T.Ə.Tağızadənin 95 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-praktik konfransın materialları, Bakı, 2018, s.34-36.

Elmi kadr hazırlığı

- ▶ Hesabat ilində kafedranın əməkdaşları tərəfindən aşağıdakı dissertasiya işləri yerinə yetirilir:
- ▶ *Yerinə yetirilən doktorluq dissertasiyası işi.*
- ▶ T.ü.f.d., dos. Xələfli X.N. “Azərbaycan Respublikası ərazisində helmintozların müasir gedişinin epidemioloji xüsusiyyətləri”.
- ▶ Elmi məsləhətçi: ə.e.x., t.e.d., prof.İ.Ə.Ağayev. ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsinin elmi şurasında 24.05.2005-ci il tarixdə təsdiq edilmişdir (protokol №11) Qeydiyyat № si 0196 Az00017. İş yekünlaşıb, müdafiəyə təqdim edilmişdir.

Yerinə yetirilən tibb üzrə fəlsəfə doktorluq dissertasiyası işləri.

- ▶ 1. Assistent **Zeynalova N.M.** “Müasir şəraitdə Azərbaycan malyariyaya görə yaranmış vəziyyətin epidemioloji və ekoloji xüsusiyyətləri”. Elmi rəhbər: t.e.d., prof. V.N.Vəkilov, ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsinin elmi şurasında 16.03.2012-ci il tarixdə təsdiq edilmişdir. İşə dair material toplanır və məqalələr çap olunur.
- ▶ 2. Assistent **Cəlilov V.Ç.** “Müasir dövrdə Azərbaycan Respublikası ərazisində leşmanioz ocaqlarında epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi” . Elmi rəhbər: t.e.d., prof. V.N.Vəkilov, ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsinin elmi şurasında 16.03.2017-ci il tarixdə təsdiq edilmişdir. Kafedrada 15.10.2018-ci ildə ilkin aprobasiya keçirilmişdir və növbəti mərhələyə hazırlaşır.

*Kafedrada Yerinə yetirilən tibb üzrə elmlər doktoru və t.ü. fəlsəfə doktorluq dissertasiyası işləri üzrə
Çap olunan elmi-tədqiqat işləri*

Elmi tədqiqat işi	Dissertasiya işi		Məqalə (d, x, j)		Monoq- rafiya	Metod ik təvsiy yələr	Rəy	Konfran s İştirak/ çıxış	TEC mərüz ə
	Elmlər doktor u	Fəlsəf ə doktor u	Çap edilib	Göndəri lib					
T.ü.f.d., dos. Xələfli X.N. “Azərbaycan Respublikası ərazisində helmintozların müasir gedişinin epidemioloji xüsusiyyətləri”	1	-	4 d	1 x	-	-	-	1	1
Assistent Zeynalova N.M. “Müasir şəraitdə Azərbaycanda malyariyaya görə yaranmış vəziyyətin epidemioloji və ekoloji xüsusiyyətləri”	-	1	4d	1 d	-	-	-	1	-
Assistent Cəlilov V.Ç. “Etioloji strukturu müxtəlif olan leptospiroz ocaqlarında müasir immunoloji metodların diaqnostik effektivliyinin müqayisəli qiymətləndirilməsi”	-	1	2 d	1x	-	-	-	1	-
Baş laborant Şıxəliyeva Ə.V. «Azərbaycanda blastosistozların epidemiologiyası və laborator diaqnostikasının təkmilləşdirilməsi»		1	2 d	1x					
Baş laborant Hüseynova Z.N. «Bakı şəhərində sitomeqalovirus infeksiyasının epidemioloji xüsusiyyətləri və laborator		1	2 d	1x					


Səhiyyə təşkilatlarına kömək

- ▶ **Prof. Ağayev İ.Ə. Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən müxtəlif konfranslarda çıxış etmiş və TV kanallarına intervyülər vermişdir.**
- ▶ **Kafedra əməkdaşları mütəmadi olaraq Dissertasiya Şurasında, müzakirə seminarında iddiaçıların işlərinə rəylər, yekun rəylər hazırlamış, çıxışlar etmiş, sertifikatlar almışlar.**
- ▶ **Kafedra əməkdaşları tərəfindən çoxsaylı hesabatlarla, proqramlara, dərs vəsaitləri, metodik tövsiyələrə, elmi işlərə, məqalələrə və s. rəylər hazırlanmışdır.**


Konfranslarda iştirak

Ə.e.x. T.e.d., professor Tağı Ələkbər oğlu Tağızadənin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın işində iştirak etmiş və sertifikat almışlar.

- ▶ Bundan başra, Ə.e.x., prof. İ.Ə.Ağayev, prof. M.Z.Niftullayev, prof. V.N.Vəkilov, dos. E.F.Vahabov, E.M.Quliyeva, dos. X.H.Cəfərova, dos. X.N.Xələfli, d F.Ş.Tağıyeva, C.N.Xanbutayeva və digər əməkdaşlar



Aprəl ayında **Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş** beynəlxalq elmi-praktik konfrans Universitet miqyasında qeyd edilmişdir və kafedranın bütün əməkdaşları orada iştirak etmişlər.




Aprəl ayında **Tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə** həsr olunmuş beynəlxalq elmi-praktik konfrans Universitet miqyasında qeyd edilmişdir və kafedranın bütün əməkdaşları orada iştirak etmişlər.





Konfranslarda iştirak



İXTİSASARTIRMA

- ▶ Kafedranın gənc assistentlərindən Zeynalova N.M. Az Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Epidemiologiya” fənni üzrə kurs keçmiş və müvafiq sertifikat almışdır.
- ▶ Kafedranın assistenti Cəlilov Vaqif Çingiz oğlu 13-27 iyun 2019-cu il tarixlərində “İdman tibbi və reabilitasiya” magistratura proqramının Londonda tədris-təcrübə səfərində olub. Səfər zamanı o, QS Global World Ranking reytingində dünyada 10-cu yerdə, Böyük Britaniyada isə Oksford və Kembric universitetlərindən sonra 3-cü olan UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun aparıcı ekspertləri Brüs Peyton və Paulina Kloskovska tərəfindən “Hərəkəti fəaliyyət” və “Baş, beyin və boyun zədələnmələri və onların reabilitasiyası” üzrə iki modul keçmişdir. Hər iki modul UCL Universitetinin kliniki bazası olan UCLH-də keçirilmişdir. Əlavə olaraq, reanimasiya və intensiv terapiya üzrə professor, UCL-in İnsan Sağlamlığı və Fəaliyyəti İnstitutunun direktoru, UCL Direktorlar Şurasının üzvü Hyu Montqomeri magistrantlara “Ekstremal vəziyyətlərə insan orqanizminin reaksiyası” mövzusunda təlim keçdi.

İctimai işlər

Kafedranın əməkdaşları aşağıda qeyd olunan ictimai işləri yerinə yetirirlər.

- ▶ Kafedranın əməkdaşları aşağıda qeyd olunan ictimai işləri yerinə yetirirlər.
- ▶ 1. Ağayev İ.Ə. - Universitet həmkarlar komitəsi rəyasət heyətinin üzvü;
 - ▶ - Səhiyyə Nazirliyinin baş epidemioloqu
 - ▶ - Universitet və fakultə elmi şuralarının üzvü;
 - ▶ - N 03.014. Dissertasiya Şurasında sədrin müavini
 - ▶ - İSF Metodik komissiyasının sədri
- ▶ 2. Niftullayev M.Z. - N 03.014. Dissertasiya Şurasının üzvü;
- ▶ 3. Vəkilov V.N. - N 03.014. Dissertasiya Şurasının üzvü;
 - ▶ Kafedra həmkarlar təşkilatının sədri.
- ▶ 3. Vahabov E.F. - N 03.014. Dissertasiya Şurasının elmi katibi.
- ▶ 4. Tağıyeva F.Ş. - Kafedranın tədris hissə müdiri,
 - ▶ - İctimai Səhiyyə fakultəsi TEC-nin elmi rəhbəri,
 - ▶ - Aprobasiya Şurasının üzvü,
 - ▶ - DİM-nin “Epidemiologiya” fənni üzrə eksperti.
- ▶ 5. X.N.Xələfli - kafedraTEC-in sədri, Aprobasiya Şurasının üzvü.
 - ▶ - DİM-nin “Epidemiologiya” fənni üzrə eksperti.

*Diqqətinizə görə
təşəkkür edirəm!*